

“Bu, böyük xoşbəxtlikdir”

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib



Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırb. AZERTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyləməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermenistanın arxasında istonilon qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacaqıq və nail olmuşuq.



Prezident İlham Əliyevin təbrikı

- Əziz bacılar və qardaşlar.
Sizi qarşidan gələn Novruz bayramı münasibətilə ürkəndən təbrik edirəm.

Dördüncü dəfəndəki, bayram tonqalını mon azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanın. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl comi bir gündən az davam edən antiterror əməliyyatı noticosunda biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin orazi bütövlüyü tamamilə təmin edilmişdir.

Biz ikinci Qarabağ müharibəsi zamanı ve antiterror əməliyyatı noticosunda böyük qohromanlıq göstərmışık. Allah bütün şəhidlərimizə rəhəmtərəf olınsın! Şəhidlərimiz, əgər eşq və zabitlərimizin fədakarlığı, pəşəkarlığı, qohromanlıq noticosunda bu gün biz bu torpaqlarda qurruq, yaradıraq, bu torpaqlara həyət qaydırı. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş kökçüknləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu prosesə davam edəcək.

Əfsuslar olsun ki, ikinci Qarabağ müharibəsinin noticosları Ermenistana dərs olmadı. Keçən ilin Novruz bayramı təbriklərimdən sonra bu barədə danışmışdım və təssüf hissimi bildirmişdim ki, ikinci Qarabağ müharibəsindəki onların mögəlibiyəti onlara dərs olmadı. Əgər dərs olsayıdı, antiterror əməliyyatının keçirilməsinə ehtiyaç olmazdı. Ermenistan ikinci Qarabağ müharibəsindən sonra keçən üç il erzində düzgün notico çıxmamışdır, öz qanunsuz silahlı birləşmələrinə bizim torpağımızda əbədi saxlamış əstiyordı, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağılıq Qarabağ respublikasını yaşıtmıştı. Bütün bunlar beynəlxalq hüquqa təsdiq ziddir və on əsasi Azərbaycan xalqının iradesindən ziddidir.

Azərbaycan ikinci Qarabağ müharibəsi noticosunda öz orazılardan böyük hissəsi döyüş meydandasında azad edib. Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bəzə siqnallar göndərilirdi ki, bu münaqışının herbi həlli yoxdur. Biz sübut etdik ki, istonilon münaqışının hərbi həlli var. Əgər işğalçı dövələt qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xosu ilə çıxmışsa istəyir. Bütün bunlar beynəlxalq hüquqa təsdiq ziddidir və on əsasi Azərbaycan xalqının iradesindən ziddidir.

Uzun illər erzində bu meydan və bina separatçılarının yuvası idi. Ermenistan tərəfindən maliiyyətədirilən və silahlanırdı separatçılar faktiki olaraq Ermenistan ordusundan bir hissə idi. Möhəz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlayırdı. Möhəz bu binada Xocalı soyqırımanın törediləməsi üçün ömrər verilmişdir. Biz gün isə bu meydanda dəyənmış, əziz xalqımı bildirmək istəyirəm ki, bu meydana mən "Zəfər meydani" adı vermişəm, bundan sonra buraya Zəfər meydənidir.



Xankəndi qədəm Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllerində tamamilə əsasız, heç bir hüquqi, siyasi və demografik əsasi olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri de başlamışdır. Notico etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermenistan bəzə qarşı mühabibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Hesab edirdilər ki, bu torpaqları işğal altında əbədi saxlaya biləcəklər. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlara bəllişürərlər. Bu gün biz azad edilmiş Qarabağda bizimizi dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər

şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cobraylla, Kolbacero keçmiş kökünlər qayıdaclar, bir neçə kənddə kökünlər qayıdaclar və həyat qaynayacaq. Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Bax, arxadakı bina Vilayət Partiya Komitəsinin binası idi. Bu bina mülliəfi Azərbaycan memarı Həsən Məcidov idi. Onun yanında bina 1970-ci illərdə inşa edilmişdir, Vilayət İcrayıye Komitəsinin binası idi. Bu binanın mülliəfi Azərbaycan memarı Nəsrullah Kəngərli idi. Bu bina isə o vaxt mehmanxana kimi inşa edilmişdir. Ondan sonra ərmenilər onun xarici görünüşünü dəyişdirmişdilər. İndi bu binanın özəli siması ona qaytarılır və bu mehmanxananın mülliəfi Azərbaycan memarı Ənvər Qasımovzadə idi.

Bax, təkcə bu misallar onu göstərir ki, bu şəhəri və keçmiş Dağılıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaranan, memarlığının mülliəfi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Bir binalar bizim tarixi sərvətindədir. Onlar elə Şuşada ikinci parlament binasının inşa etməyə çalışırdılar, onun inşa işləri başlamışdır, amma çatdırma bilməmişlər və o bina söküldü. O binanın yerində indi beşərələr "Şuşa" hoteli yerləşir. Keçmiş dörrəqəsə parlament binası də söküldü və söküntü işləri fevralın 26-da başlamışdır.

Fevralın 26-da mən Xocalıda Xocalı memorial kompleksini

nin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş səytan yuvası - dirnaqarası parlament binası və onun yanındakı terror teşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlər yekəsan edildi. Separatçılar izi-tozu da qalmadı. Novruz tonqalı da son toمىzlaşdırma işlərini görür.

Əziz hemvətonlər, buradən xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız ikinci Qarabağ müharibəsindən sonra qırıurlaşışçıdır. Biz hamımız fərqli edirik ki, biz özümüz odəlati bərpa etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks toqdır, özü peşman olacaq.

Men bir dərəcədə qarşısın dağlıq Novruz bayram münasibətilə ürkəndən təbrik etmək istəyirəm, Azərbaycan xalqına canaşlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!



NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfəri

Azərbaycan NATO ilə əməkdaşlığa sadıqdır

Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər



Martin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Baş katib.
Hörmətli qonaqlar.
Xanımlar vo comablar.

Hörmətli comab Baş katib, xoş gəlmisiniz, Sizi Azərbaycanda görmeyimə çok şadam. Mənim dəvətimi qubul edib sefərə göldiyinize görə töşkər edirəm. İki il əvvəl Brüsseldəki son görüşümü xoş təsəssürətə xatırlıram. Bu gün isə biz dialogumuzu davam etdiririk.

Azərbaycan-NATO tərefdəşliğinin 30 ildən artıq davam edən uzun tarixi var. Tərefdəşlərimiz müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanistanda sülhməramlı olmuyatlarında iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanistani tərk edən sonuncu müttəfiq qüvvələrimiz hərbi qulluqçularımız olsunlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadıqiyimi zi nümayis etdirir.

Silahlı Qüvvəlerimizdə aparılan islahatlar yaxşı nöticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksəkseviyyeli peşəkarlıq nümayiş etdiririk.

Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan təpaqlarının Ermenistan tərəfindən işğalı haqqında danışırıq. İndi, artıq ü ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünkü Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterrör əməliyyatı nöticəsində özünü ərazi bütövlüyünü ve suverenitəyini bərpə etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenliy bərpə edilə bilər, bunun münəaqişlərin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münəaqiş hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüzdən hüququnu istifadə etdik.

Hazırda isə biz Ermenistanla sülh danışlığımızın fəal mərhələsindəyik. Mənim Brüssello sunucusu sefərə zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs iştirak etmək sərüb və biz Ermenistanın cavabını gözləyirik. Sühl danışlıqlarına başlamagın bizim təsəbbüsümdür, olduğunu bir dəfə bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsimən dair ermenistanlı homkarlarla 7 dəfə şəhərlərin mübadiləsi baş tutub. Xarici işlər nazirleri və səhərdən mətbuatçıları arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayis etdirir. Bu yaxnlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər xaxımlıq.

Təsəssüflər olsun ki, işğal dövründə dañışqlar heç bir nöticə vermedi, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nöticəsi olmadı. Bu gün isə hesab

edirom və ümidiyəm ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası noticəsində bu məsələdə nohayot noticə olədə ediləcək. Zənmimə, bu, Conubi Qafqazda çox ciddi deyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdanlır gözənlənilən sülh bərqrar olacaq.

Bu gün biz cənab Baş katiblə, həmçinin enerji təhlükəsizliyi məsələsini müzakirə etdik. Mən ona məlumat verdim ki, Brüsseldəki son görüşümüzən bəri qaz tochizatı baxımından NATO-ya üzv də 2 dövət biziş tərefdəşlərimiz oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərefdəş ölkəsidir. Əminəm ki, qarşılardan gələn illərdə tərefdəşlərimizin sayı artacaq. Avropa Komissiyası Azərbaycan etibarlı tərefdəş və ümumavro qaz tochizatçı adlandırır. Bu isə həm böyük təsünlük, həm də böyük məsuliyyətdir.

Həmçinin mon comab Baş katib biziş "yaşlı keçid" gündəliyi haqqında məlumatlandırdı. Azərbaycan eyni dərəcədə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, biziş "yaşlı keçid"ə bağlı səylərimizin tanımmasını göstərir. Zəngin təbii etibatlarla, qazıntı yanacağına malik ölkə olaraq biz tərefdəşlərimizlə birlikdə bərpəolunan enerji mənbələrinə sərmayə yatırıq. Mən comab Baş katibini bu ilin noyabrında vəzifəsində asılı olmayaraq, ölkəmizə sefərə golmeye davet etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun.

Cənab Baş katib, sefərə göldiyinizə görə töşkək rübü bildirirəm və Azərbaycanda xoş vaxt keçirməyi arzu edirəm.

❖ ❖ ❖

Sonra NATO-nun Baş katibi boyanatla çıxış etdi.

Baş katib Yens Stoltenberqin bəyanatı

- Çox sağ olun, cənab Prezident.

Conab Prezident Əliyev, Bakıda yəni olmaq çox xoşdur. Bu, mənim NATO-nun Baş katibi kimi Azərbaycana, Bakıya etdiyim ilk sefərdir. Lakin Bakıya ilk dəfə deyil ki, gəlirəm, çünkü mon Norveçin energetika naziri kimi 1990-cı illərdə buraya dəfələrə gəlmək şərfinə nail olmuşam. Həmin sefərlər xatirimdədir, çünki ölkənədə həmin vaxt enerji sektorunun çox inkişaf etdiyini və güclü olduğunu gördüm. Buna görə təhlükəsizliyimiz üçün enerjinin vacibliyini nəzərə alaraq enerji təhlükəsizliyinin müzakirəsi füsrəti ilə əldə etmək məqsədilə buraya yenidən gələmək çox xoşdur.

Mən Azərbaycanın bir neçə NATO mütəfiqi ilə six əlaqələrinin inkişaf etdirilməsinə alqışlayıram və ölkənin qazın qarşılığında, eləcə də goləcək enerjini, yeni elektrik enerjisini Avropada NATO-nun əsas mütəfiqlərinə ötürülməsindən dən mühüm rol oynadığını görmək dən memnunam.

Beləliklə, Siz cəmiyyətlərimizin güclənməsində mühüm rol oynayırsınız. Mən, həmçinin NATO-nun Baş katibi kimi burada, Bakıda olmayımdan memnun

nam. Çünkü Siz də qeyd etdiyiniz kimi, Azərbaycan NATO-nun uzunmüddəti tərefdəşdir. Biz uzaq illərdə bir yerde çalışırıq. Biş Kozovoda KFOR qüvvələrimizə deyiriyiniz dəstəyi çox yüksək dayorlondur, rəsəd, o cümlədən təbii ki, Prezident olduğunuz dövrə Əfqanistanda missiyamızı uzaq illər verdiniz təhfə çox vacib idi. Siz tam haqlısınız. Əfqanistani tərk edən ən sonuncu qüvvələrdən biri Azərbaycan hərbçiləri olub. Çünkü Siz həmin limanın mühafizəsindən görə cavabdeh idiniz və bu, NATO qüvvələrinin Əfqanistandan texnologiyasında osas məsələ idi.

Beləliklə, bu göstəri ki, tərefdəşlərimiz təkəsi siyasi dialoq yox, o cümlədən əyani əməkdaşlığı söyleyir və biz bunu alqışlayıraq. Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin dən geniş miqyasda təhlükəsizlik üçün vacibdir.

Uzun illərin münaqışosundan sonra Ermenistan ilə Azərbaycan arasında hazırlı davamlı sülh nail olmaq imkanı var. Siz söyleydiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmasına bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mon Ermenistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstekləyirəm. Bündən əlavə, həmçinin qeyd etmək vacibdir ki, əgər dən geniş regiona nəzər salsanız, Ukrayna və Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərefdəşdir və Rusiya Ukraynaya qarşı tacavüzkar mührəbəni davam etdirir. NATO mütəfiqləri hazırda gedən mührəbənin fosadlarında çox narahatdır və NATO mütəfiqləri Ukraynaya dəstək göstərirələr. Mən Azərbaycanın Ukraynaya göstəriydi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımın gedir, lakin dən çox dəstəyə ehtiyac var, çünki Ukraynada vəziyyət oldukça ağırdir.

Mən, həmçinin Azərbaycanda keçirilecək növbəti COP görüşünə çox səbirsizliklə gözölyim. İlkim deyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. İlkim deyişmələri böhranı dərinləndirir və biz onun fosadlarını dünən hər yerində, o cümlədən burada - Azərbaycanda görürlər. Beləliklə, dünən enerjiyyə ehtiyac duymur, lakin eyni zamanda bəzələrlə istifadə etmək qarşılığında, eyni zamanda müvafiq sahə üzrə işləhatlar, təkmilləşdirmə və ix-tisəsartıma fəaliyyətində özəksinə əhəmiyyətini dən inkişaf etdirir.

Cari ildə ölkəmizin BMT-nin İlkim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahib-

Prezident İlham Əliyevin NATO-nun Baş katibi ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub



Martin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub.

Azərbaycanın xarici işlər naziri NATO-nun Baş katibi ilə görüşüb

Martin 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə NATO arasında əməkdaşlıq gündəliyindən iki işlənən məsələlər, habelə postmünəqış dövründə bölgədə mövcud vəziyyət məzakiro olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin NATO ilə əməkdaşlığı, xüsusi ilə il 30-cu ildənəmə tamam olan "Sülh naməsi tərefdəşləş" programı çərçivəsində höyətə keçirilən birgə fealiyyəti dən inkişaf etdirir.

Beynəlxalq sülh və təhlükəsizliyə təhfəyə istiqamətləndən əyani əməkdaşlığımızın, eyni zamanda müvafiq sahə üzrə işləhatlar, təkmilləşdirmə və ix-tisəsartıma fəaliyyətində özəksinə əhəmiyyətini dən inkişaf etdirir.

Nazir Ceyhun Bayramov, həmçinin postmünəqış dövründə aparılan genişmişqaslı bərpa və quruculuq işləri, fəaliyyətinə əsasən dayanın on böyük çağırışlardan biri olan mina tohdidi, habelə Azərbaycan-Ermenistan sülh gündəliyinin irəliledilməsi ilə bağlı tarixi səraitin mövcud olduğunu, bu iştəqəmətə yaranmış imkanlardan maksimum istifadə edilməsi üçün ölkəmiz tərəfindən davamlı soyların göstərildiyi diqqətə çatdırılır.

Cari ildə ölkəmizin BMT-nin İlkim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahib-

linin təhlükəsizliyinə təhdid yaranan, eləcə də aparılan yenidənqurma işlərinə manə töredən mina problemi ilə mübarizə təhfəyələrlə icitmayı-yetin dəstəyinin əhəmiyyətindən təhfənən əhəmiyyətindən bəhs edib. Xüsusi ilə cari ildə ölkəmizin COP29-a sədrliyin enerji təhlükəsizliyinə və iq-lim deyişikliyi ilə mübarizə sahələri arasında sinerjiyə təhfə verəcəyinə dair inam ifade olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraqlı doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş katib Yens Stoltenberq Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində bir

dan danışır, qarşılıqlı əlaqələrin bundan

sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edir.

Müdafiə Nazirliyində keçirilen rəsmi qarşılıqlı mərasimində Y.Stoltenberq faxri qarşılıqlı mərasimindən keçib, protokola uyğun olaraq "Şəhər Kitab"ı imzalayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, general-polkovnik Z.Həsənov qonaqları salalmalarıq onları ölkəmizdə gərməkdən məmən olduğunu bildirir.

Nazir 30 illik işğal və indiki dövrə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləndirməyən NATO-ya töhfəyələrdir.

Nümayəndə heyətinə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda aparılan əlaqələrlə, eləcə də azad edilən ərazi-lərdən gərələn minatəmizləmə, bərpa-quruculuq işləri və Azərbaycan-Ermenistan sərhədinəki cari vəziyyətə barədə ətraflı məlumat verilib. Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurlar-



Türkəsi Silahlı Qüvvələri ilə six əməkdaşlığının Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb.

Sonda kibertəhlükəsizlik, minatəmizləmə, eləcə də ikitərəfli hərbi əlaqələrinin digər sahələrində inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və qarşılıqlı maraqlı doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.



Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayın irs: Özbəkistan tıkmələrinə səyahət" adlı sərgi açılıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva sərginin açılışında iştirak ediblər

Martin 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tıkmələrinə səyahət" adlı sərgi açılıb.

AZERTAC xəbər verir ki, sərginin açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılış mərasimində çıxış edərək Azərbaycan və Özbəkistan arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətlərinin xüsusilə son illər Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Özbəkistan münasibətlərində mədəni əlaqələrin xüsusi yer tutduğunu qeyd edən Prezident İlham Əliyev, ölkələrin əməkdaşlığı, əməkçi təsərrüfatının inkişafında hər iki ölkənin əməkdaşlığından əsaslı faydalara malik olduğunu vurğulayıb.

zidentin köməkçisi ölkələrimizin mədəniyyət günlərinin uğurla təşkil olunduğunu xatırladıb.

Bu sərginin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğunu qeyd edən Anar Ələkbərov deyib: "Heydər Əliyev Mərkəzi hazırda beynəlxalq konfransların, sərgilərin keçirilməsi üçün platformaya çevrilib. Bu tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Heydər Əli-

rinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildirmək istərdik. Bu gün biz Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyevanın və Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkışafı Fondunun sayəsində Heydər Əliyev Mərkəzində Özbəkistana həsr olunan birinci tədbiri keçiririk. Dünən "Lazgi. Qəlb və sevginin rəqsii" adlı balet tamaşasının təqdimatı oldu. Bu, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan rəqsidir. Bildiyiniz kimi, gələn həftə Novruz bayramıdır. Bu bayram günlərində ziyanətçilərimiz həm bu gün açılsalar da, həm də həftə sonu f

cəsətümüdür".

Özbəkistan ilə Azərbaycan arasında bənzərsiz tarixi əlaqələrin mövcudluğunu qeyd edən Saida Mirziyoyeva vurğulayıb: "Hər iki dövlət çoxəsrlilik tarixə və zəngin mədəni ənənələrə malikdir. Özbəkistani və Azərbaycanı tərixdə, mədəniyyətdə və ənənələrdə çoxsaylı ortaq məqamlar birləşdirir. Hər iki xalq qonaqpərvərliyi, zəngin milli mətbəxi və tikmə, ağac üzərində oyuma, keramika kimi nadir xalq sənəti ırsinə sahibdir. Qoy bu böyük tədbir xalqlarımız arasında daha bir körpüyə, gözəllik və harmoniya ilə bağlı ortaq söylərimizin sübutuna çevrilisin".

lin nümayiş etdirilən "Hava fontanı" instalyasiyası ilə tanış ola bilər.

The image shows a museum exhibition. A long wall on the left is covered in a collage of black and white photographs depicting various individuals in traditional Central Asian clothing, including women in headscarves and men in turbans. In the foreground, a bright yellow, intricately embroidered dress hangs on a white rectangular stand. The floor is a light-colored polished concrete.

riban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanın "Azərbaycan xalçası-ilmlərin rəqsi" və larin hər biri naxışları, ornamentləri vasitəsilə ziyarətçilərə öz mesajlarını çatdırır.

"Kukla incəsənətdə" sərgisində isə 200-dən çox kukla nümayişləndirilir. Eləcə də, 100-

"Kukla incəsənətdə" sərgiləri ilə tanış olublar.

Qeyd edək ki, xalça kolleksiyası sokkiz il ərzində ərsəyə gəlib. Qədim sənətə yeni nəfəs verən sərginin kolleksiyasındaki "Yaranış", "Şikargah", "Xan oyu", "Cəng və barış", "Bəndi-rūyiş etdirilir. Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.

Daha sonra Mehriban xanım hərlərdə əl ilə işlənmiş, əsasən gül və ulduz motivlərinin üstündə lük təşkil etdiyi dekorativ tekstil suzani nümunələrinin nümayişi olunduğu tikmə bölməsi, Səmər qənd, Buxara və Qaraqalpaqstanın dan olan qədim ustaların gümüş dən, firuzə və digər qiymətli daş-

Daha sonra Mehriban xanım Əliyeva və Saida Mirziyoyeva "İlmələrdə yaşayan ırs: Özbəkistan tıkmələrinə səyahət" sərgisinin rəmzi açılışını bildirən lenti kəsdiilər və ekspozisiya ilə tanış oldular.

Məlumat məbləğindən Əlahi-

tinin İnkişafı Fondu ilə birgə keçirilən sərgidə bu ölkənin müzey toplusundan olan 140-dan çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir. Dost ölkənin mədəni-tarixi irlərinə və milli geyimlərinə həsr olunan ekspozisiya XIX-XX əsrlərdə Özbəkistana xas sənətkarlığın dirçəlişinin yüksək etdirir. Buxaranın qızıl tili mələri hər zaman Özbəkistanda digər sənət növləri arasında xü-

"İlmələrdə yaşayın irs: Özbəkistan tikmələrinə səyahət" söngüsü bir neçə bölmədən ibarətdir. Kişilərin milli geyiminin əsas elementi olan qızıl naxışlı çap兰 (uzun üst geyimi) bölməsi, Daşkənd, Cizax, Səmərqənd, Şəhriyərbəz, Nurata və Buxara kimi şəhərlərdə əl ilə işlənmiş, əsasən gül və ulduz motivlərinin üstündə lük təşkil etdiyi dekorativ tekstil suzani nümunələrinin nümayisi olunduğu tikmə bölməsi, Səmərqənd, Buxara və Qaraqalpaqstanın olan qədim ustaların gümüş dən, firuz və digər qiymətli daşlardan hazırladıqları zərgərlik nümunələri bölməsi.

Tədbirdə Özbəkistanın milli musiqisi səsləndirilib. Baki sakinləri və paytaxtımızın qonaqları Heydər Əliyev Mərkəzində sərgi ilə iyulun 1-də tanış ola bilərlər.



Özbəkistanın Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə "Lazgi. Qəlb və sevginin rəqsi" adlı balet tamaşasının təqdimatı olub.

bu tamaşa Özbəkistanda balet truppası və folklor sənətçiləri arasında yaradılan ən inanılmaz layihələrdən biridir".

Sonra "Lazgi. Qəlb və sevginin rəqsi" baleti tamaşası təqdim edilib.

Süjet min illər əvvəl böyük İpek

Sujet min ilə övvəl boyuk İpək Yolu ilə Orta Asiyadan keçən karvan dövründən başlayır. Səhranın hərəratində şamanların nəgmələri altında "Sevgi" oyanır və ölümsüz "Qəlb" öz həllişini bulur. Bu həllişinə

AZERTAC xəbər verir ki, tamaşanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyeyeva, mədəniyyət naziri Adil Kərimli, əbədi rəqsinə başlayır. Bu, keçmişdən gələcəyə fantastik səyahət, çoxəsrlik ənənələri və xalq xüsusiyyətlərini təcəssüm etdirən qəlbin və əsrlər boyu onu izləyən sevginin hekayəsidir.

Xalqın tarixi, əcdadlarının xatirəsi, rubuların səsi - hələtiş hər bir pərdəsin

yən, hərəkət jurnalı Məlik Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyaset, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdürü Fərəh Əliyeva, Milli Məclisin deputatları və digər qonaqlar izləyiblər.

Məşhur alman xoreografi və balet-

ruhların səsi - baletin hər bir pərdəsində zamanlar arasındaki əlaqə güclənir və buna görə də finalda "Qəlb" və "Sevgi" bölünməz bir bütövə çevrilir.

Baletin əsasında rəqsə və həyatın özüնə olan sevgi dayanır. Xalq müdrikliliyini təcəssüm etdirən və bir çox sir-

Məşhur alman xoreoqrafi və balet-meysteri Raul Raymondo Rebekin quruluş verdiyi əsər UNESCO tərəfindən bəşəriyyətin Qeyri-maddi mədəni irs siyahısına daxil edilən qədim xalq rəqsi Lazgiyə (Ləzgi) həsr olunub.

Tamaşadan əvvəl Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli-qismət Lalayev jurnalistlərə açıqlama-

lərlə əhatə olunan Xarəzm rəqsinin tarixi üç min il əvvələ aiddir. Maraqlı enerji, alovlu hərəkətlər, mürekkeb rəqs təsvirinə əsaslanan unikal üslub lazgını görkəmli mədəniyyət fenomenə çevirir. Özbəkistan milli baletinin tamaşası ilk dəfə 2021-ci ildə ictimaiyyətə təqdim edilib və dərhal tamaşaçıların rəğbətini qazanaraq mühüm sensasiya-

qışılıq Zələy və Jurnalistlər İtqişanında Azərbaycanlı Özbəkistan arasındadə mədəni münasibətlərin son vaxtların yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edib ki, ötən il Bakıda keçirilən Özbəkistan Mədəniyyət Gündəri, eləcə də Azərbaycan kollektivlərinin Özbəkistana səfərləri hər iki ölkənin mədəniyyət xadimləri tərəfindən çox böyük sevgi ilə qarşılanır. "Özbəkistan səfərləri doğrudan da hər zaman bizim mədəni elagoların inkişafına çox

ya çevrilib.

Balet tamaşası üzərində dövrümüzün görkəmli rəssamlarından ibarət beynəlxalq komanda işləyib. Musiqisi bəstəkar Devidson Cakonello tərəfindən yazılib, dünyaşöhrətli yapon multi-media rəssamı Yoko Seyama heyrotamız dekorlar və işıq effektləri yaradıb.

Librettonun müəllifi və xoreografi məşhur alman rəqqası, Dortmund baletinin baletmevsteri və "NRV Junior"

bizim mədəni əlaqələrin inkişafına çox böyük yardım olur", - deyə Ə.Lalayev əlavə edib.

Xarəzm vilayətinin Dövlət Filarmoniyasının rəqqasəsi Gülnaz Artıkova tamaşa üzərində artıq 4 ildir ki, çalışdıqlarını söyləyib. O, Dubay, Moskva, Sankt-Peterburq şəhərlərində, həmçinin Almaniya, Türkiyə və bir çox ölkədə çıxış etdiklərini bildirib.

tinin bələdiyyəstəri və NRV Junior baletinin bədii rəhbəri Raul Raymondo Rebekdir. O, 1987-2008-ci illərdə Berlin Dövlət Operasının, "Essendəki Aalto teatrı" adlı Alman Opera və Baleti Truppasının aparıcı solisti olub, "Prix de Lausanne" də daxil olmaqla, nüfuzlu beynəlxalq mükafatlara layiq görünlüb. Uilyam Forsayt və İrji Kiliandan Moris Bejara qədər, Rudolf Nureyevdən Ro-

Özbəkistanın Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının prima-balerinası, Özbəkistanın Əməkdar artisti Nadira Hamrayeva Bakıya gəldiyi üçün çox xoşbəxt olduğunu deyib: "Bizim mədəniyyətlərimiz çox yaxın, dillerimiz oxşardır, musiqi alətlərimiz ahənglidir. Ən əsası isə, xalq və klassik sənotimizə olan sevgimizi digər ölkələrə ötürmək imkanımız var. Həmçinin Dejər qədər, Kuday Nurçeyevdən Kəlan Petiyədək dünya səhnəsinin bir çox ulduzu ilə işləyib. Baletmeyster və xoreoqraf kimi Almaniya, Avstriya, İsveçrə, Monako, ABŞ, Kanada, Yaponiya və Honkonqdan olan kollektivlərlə əməkdaşlıq edib. Beləliklə, onun quruluş verdiyi əsərlər Astana, Berlin, Dortmund, Karlsruhe, Münxen, Nyu York, Seul və Ştutqart teatrlarının repertuarlarını bəzəyib.

Azərbaycan-Gürcüstan münasibətləri yeni inkişaf mərhələsindədir

"Azərbaycan və Gürcüstan həmişə bir-birinə dəstək olublar. İki ölkə qonşu dövlətlər kimi Qafqaz evinin yaradılması üçün əllərindən gələn ediblər."

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamada Milli Məclisin deputatı Anar İsgəndorov deyib. O qeyd edib ki, tarixdən nadir hadisələrdən biri 1918-ci ilin mayın 28-də Azərbaycan Milli Şurasının Azərbaycan Xalq Cumhuriyyətinə

Tbilisi - yəni başqa dövlətde, özgə paytaxtda elan etməsindir. Bu, onu göstərir ki, Azərbaycan və Gürcüstan həmişə qonşu dövlətlər kimi birgə fəaliyyət göstəribilərlər. 1919-1920-ci illərdə Paris Sülh Konfransında Azərbaycan və Gürcüstan de-faktō tanınmaları üçün birgə mübarizə apardılar. Nöticədə 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycan de-faktō tanıldı.

A.İsgəndorov vurgulayıb ki, tarixin sonrakı dönmələrində də iki ölkə həmişə bir-birinin yanında olub: "Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Gürcüstanla bütün sahələrdə münasibətlərin bünövrosu qoyuldu, 1994-cü ildə "Ösrin müqaviləsi" imzalanarkən və ona qədər neft komərləri haradan keçməlidir sularının cavabını Ulu Öndər verdi. Bu borular Qərbin müqavimətinə baxmayaqaraq, Gürcüstanından keçdi. Bu gün ölkəmizdən Avropanaya, o cümlədən Türkiyəyə noqə edilən neftdən Gürcüstan da yararlanır. Buna görə gürcü xalqının da madəni rıfahı yaxşılaşmışdır".

Gürcüstanın Baş nazirinin Azərbaycana səfərindən danışan A.İsgəndorov bildirib ki, Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatlarında ilk növbədə ölkələrimizin icra etdiyi birgə nəqliyyat və enerji layihelerinin də öməni vurğuladılar. Belə ki, Azərbaycanın nəhəng neft-qaz komərləri və nəqliyyat kommunikasiya xətləri Qorbo Gürcüstan'dan keçirək istiqamətlərdir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) osas ixrac neft komərinin 1768 kilometrlik yoluñun bir hissəsi bi ölkədən keçir. Bakı-Tbilisi-Örzurum (BTƏ) koməri başlangıçın Bakı yaxınlığında Sənqçal terminalindən götürürək Türkiyə sorhəndinədək Azərbaycanda və Gürcüstanda BTC ilə eyni marşrut boyu uzanır. BTƏ-nin ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Komərinin (CQBK) ümumi uzunluğu 691 kilometrdir. O, Azərbaycanda 443, Gürcüstanda 248 kilometr məsafə qət edir. Gürcüstan-Türkiyə sorhəndində CQBK-ye 280 kilometrlik boru koməri qoşulur ki, bununla Azərbaycan qazı Örzuruma çatdırılır. Sənqçal-Örzurum marşrutu ilə uzanan bu xət bütövlükde Bakı-Tbilisi-Örzurum koməri adlanır. Qeyd edək ki, CQBK Azərbaycan qazını Gürcüstana 2006-cı ilde çatdırıb.

"Cənub qaz döhlizi"nin təməlini də əslindən elə BTƏ yaradıb. Azərbaycandan İtalya torpağından 3500 kilometrlik məsafə boyu uzanan, üç komərdən ibarət olan bu dəhlizin bir seynti de genişləndirilmiş CQBK-dir.

Bu gün Azərbaycan Gürcüstandan başqa dəha yeddi ölkəyə qaz ixrac edir. Yaxın gələcəkdə ölkələrin sayı artacaq, cənubi Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ildə çoxalır. Əlbəttə, bizim həm resurslarımız, həm sərməyə qoymaq üçün maliyə imkanlarımız var və Gürcüstan kimi etibarlı dostumuz var ki, tranzit imkanlarımız genişlənsin. Belə olan halda enerji layihələrimiz bundan sonra də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstanla Azərbaycan yənə də etibarlı tərəfdən kimi çıxış edəcəkler.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında gələcək tərəfdən tələnədən edir.

Yeri gölmüşkən qeyd edək ki,

Qərbi İrakli Boru Koməri (QIBK)

uzun illərdən Azərbaycan neftini

gələcək tərəfdən tələnədən edir.

Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuatı boyanatında



Azərbaycan Respublikasının Nazirlər Kabinetı

QƏRAR

№ 159

Bakı şəhəri, 14 mart 2024-cü il

"Azərbaycan Respublikası Prezidentinin "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli, "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" 2010-cu il 24 may tarixli 262 nömrəli, "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 90-IVQD nömrəli Qanununun tətbiqi və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2011-ci il 20 aprel tarixli 423 nömrəli, "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 970-IVQD nömrəli Qanununun tətbiqi haqqında" 2014-cü il 27 iyun tarixli 192 nömrəli və "Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" 2017-ci il 5 sentyabr tarixli 1587 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2404 nömrəli

1587 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2404 nömrəli

Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikası Prezidentinin "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında" 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli, "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" 2017-ci il 5 sentyabr tarixli 1587 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2404 nömrəli Fərmanının icrası təmin etmək məqsədi Azərbaycan Respublikasının Nazirlər Kabinetini **qərara alıb**:

192 nömrəli və "Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2011-ci il 20 aprel tarixli 423 nömrəli, "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 970-IVQD nömrəli Qanununun tətbiqi haqqında" 2014-cü il 27 iyun tarixli 192 nömrəli və "Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2017-ci il 5 sentyabr tarixli 1587 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2404 nömrəli Fərmanının icrası təmin etmək məqsədi Azərbaycan Respublikasının Nazirlər Kabinetini **qərara alıb**:

1. "Qazdan istifadə Qaydalari"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 452 (Cild I) 1-1-ci hissəsi) loğv edilsin.

2. "Sudan istifadə Qaydalari"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 950 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərarı) 2-ci hissəsi loğv edilsin.

3. "Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edil-

məsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 942 (Cild I) 2-ci hissəsi) loğv edilsin.

4. "Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 208 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 943 (Cild I) 2-ci hissəsi) loğv edilsin.

**Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri**

Su ehtiyatımız nədən xəbər verir



İqlim dəyişmələrinin yaradığı fəsədlərin biri su problemləridir. Bu gün dünyada xüsusən sırın su ehtiyatları ilə bağlı ciddi problemlər yaşayır.

Müsahibimiz bildirib ki, su ehtiyatlarının formalaması yalnız Azərbaycandan asılı deyil, burada bir sıra amillər de var: "Məsələn, transsərhəd çaylar vasitəsilə ölkəmizə daxil olan suyun həcmi necə dəyişəcəyi proqnozlaşdırmaq mümkün deyil, çünki Azərbaycan aşağı axın ölkəsidir. Yuxarı axın ölkələrinin sudan nöqdar istifadə edəcəyi, suyun hansı keyfiyyətdə Azərbaycana ötürülcəyi barədə proqnoz vermək mümkün deyil. Bundan əlavə, qlobal iqlim dəyişiklərinin fəsədlərə təkərələnəcəyi, su ehtiyatının azalması, su ehtiyatının tətbiq edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 970-IVQD nömrəli Qanunun tətbiqi haqqında" 2014-cü il 27 iyun tarixli

Suyun 4 milyard 682,3 milyon kubmetri ölkə orazisində formalasdır, 12 milyard 406,9 milyon kubmetri isə qonşu ölkələrdən daxil olur.

Müsahibimiz bildirib ki, su ehtiyatlarının formalaması yalnız Azərbaycandan asılı deyil, burada bir sıra amillər de var: "Məsələn, transsərhəd çaylar vasitəsilə ölkəmizə daxil olan suyun həcmi necə dəyişəcəyi proqnozlaşdırmaq mümkün deyil, çünki Azərbaycan aşağı axın ölkəsidir. Yuxarı axın ölkələrinin sudan nöqdar istifadə edəcəyi, suyun hansı keyfiyyətdə Azərbaycana ötürülcəyi barədə proqnoz vermək mümkün deyil. Bundan əlavə, qlobal iqlim dəyişiklərinin fəsədlərə təkərələnəcəyi, su ehtiyatının azalması, su ehtiyatının tətbiq edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 970-IVQD nömrəli Qanunun tətbiqi haqqında" 2014-cü il 27 iyun tarixli

192 nömrəli və "Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanunun tətbiqi haqqında" 2017-ci il 5 sentyabr tarixli 1587 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklə



Mədəniyyət



● Ədəbi simalar

Milli kökə bağlı yazıçı



Tənqidçi-ədəbiyyatın professor Qulu Xalilov BDU-nun Jurnalistik fakültəsində müzakirələr apararkən iftخار hissi ilə bir neçə görkəmli yazıçının adını xatırladaraq onların içerisinde İsmayıllı Şixlinin adını xüsusi vurğulayır: "İsmayıllı Şixli "Dəli Kür" əsəri ilə, ədəbi fəaliyyəti dövrü heç nə yazmasa belə, müasir Azərbaycan ədəbiyyatı tarixində əbədiyəşarlıq qazanmışdır".

İsmayıllı Şixli şerlər göldüyü söz sənətinə nasır, publisist, tənqidçi, araşdırmaçı ədəbiyyatın kimi əvəzsiz təhfələr verib. O, bədiyi yaradıcılığı, pedaqoji və ixtimai fəaliyyəti ilə adını Azərbaycan ədəbiyyatı tarixinə obidi hekk etdirməyi bacarıb. Bu çoxşaxılıq fəaliyyətinə notecisidir ki, onun əməyi yüksək deyirləndirilir. İ.Sixli ixtimai xadim kimi hər zaman xalqının, oxucularının arasında olub, problemləri ilə maraqlanıb, onların həlli üçün soyini ösrgəmeyib.

Azərbaycan ədəbiyyatında əbədiyəşarlıq qazanmış İsmayıllı Şixli 1919-cu il martın 22-də Qazaxın İkinci Şixli kəndində müəllim ailisində doğulub. İbtidai təhsilini Kosalar kəndində baş verub və 1933-cü ilə Qazax Pedaqoji Məktəbinə daxil olub. Bu mühit onun ürəyinə bitib-tükənməz söz sevgisini salıb. Bu barədə yazıçı müsahibələrinin birində deyir: "Qazax seminarıyasına qəbul olub, qələm torqətə baxmamaq, gizlice ona sarılmamış mümkinləri təqdim etdi. Elə bil ki, oranın ab-havası özü adamı dingildədir, canından, qanından söz-səhəbat, od-alov qopraqmaz isteyir. Əbədiyi ocağı bəzəyən hər addımıda Firdin boy Köçərlinin, Əli Hüseynin, Səməd Vurğunun, Osman Sarıvəllinin adıqları ona bəzəyən, qəbul olub". Üstəlik, ədəbiyyat müəllimlərimizdən S.Vurğunun, O.Sarıvəllinin dostları

Mirqasım, Əli, Sarı Hüseyn kimi müəllimlər gənc üroklorumızı körük kimi basırdılar".

Pedaqoji məktəbdə üçillik təhsilini başa vurduqdan sonra 1937-ci ilə bir il Kosalar kənd orta məktəbində baş doslu rohberi və müəllim işleyən İ.Sixli yoluunu Azərbaycan Pedaqoji İnstitutundan Dil və ədəbiyyat fakultəsindən salıb. Ədəbi yaradıcılıq yolu da möhəbbət, API-də toləba iken başlayıb. İlk mətbəti əsəri "Quşlar" şeiri 1938-ci ilde "Ədəbiyyat" qəzətində dərc edilir. Özünən də sonralar xatırladığı kimi, ilk şeirinin çapı onun hem sevincli, hem de kedərli günü olur. Çünkü gənc İsmayıllı bir dənə şeir yazmayaçığını ürəyinin dərinliyindən ağırlı hüzün dərk edir: "Həmin gün hem sevinir, hem de kedərlənirdim. Sevinirdim - nəhayət, seirim çıxırdı; kedərlənirdim - heyf ki, bir dənə şeir yazmayaçığın. Birçə onu deyə bılər ki, şeirin atı meni üstəndən tez saldı. Birçə şeir çap elətdirindən sonra şeirin mənim yemim olmadığını bəzədüm".

İsmayıllı Şixli 1942-ci il sentyabrın 15-də hərbi xidmətə çağırıldıqda kurs丢了 laqışında telebə-səir Nazim Soltanovla birləşdi cəbhəyə yola düşür. İsmayıllı Şixli cəbhəyə həyatının ilk aylarından kədər və həsrət duyğularının tosisi ilə

İsmayıllı Şixli 1949-cu ilə 1968-ci ilə

"Ədəbiyyat" qəzətində dərc edilir.

Özünən də sonralar xatırladığı kimi, ilk

şeirinin çapı onun hem sevincli, hem de kedərli günü olur. Çünkü gənc İsmayıllı bir dənə şeir yazmayaçığını ürəyinin dərinliyindən ağırlı hüzün dərk edir:

"Həmin gün hem sevinir, hem de kedərlənirdim. Sevinirdim - nəhayət, seirim çıxırdı; kedərlənirdim - heyf ki, bir dənə şeir yazmayaçığın. Birçə onu deyə bılər ki, şeirin atı meni üstəndən tez saldı. Birçə şeir çap elətdirindən sonra şeirin mənim yemim olmadığını bəzədüm".

İsmayıllı Şixli 1942-ci il sentyabrın 15-də hərbi xidmətə çağırıldıqda kurs丢了 laqışında telebə-səir Nazim Soltanovla birləşdi cəbhəyə yola düşür. İsmayıllı Şixli cəbhəyə həyatının ilk aylarından kədər və həsrət duyğularının tosisi ilə

İsmayıllı Şixli 1949-cu ilə 1968-ci ilə

"Ədəbiyyat" qəzətində dərc edilir.

Özünən də sonralar xatırladığı kimi, ilk

şeirinin çapı onun hem sevincli, hem de kedərli günü olur. Çünkü gənc İsmayıllı bir dənə şeir yazmayaçığını ürəyinin dərinliyindən ağırlı hüzün dərk edir:

"Həmin gün hem sevinir, hem de kedərlənirdim. Sevinirdim - nəhayət, seirim çıxırdı; kedərlənirdim - heyf ki, bir dənə şeir yazmayaçığın. Birçə onu deyə bılər ki, şeirin atı meni üstəndən tez saldı. Birçə şeir çap elətdirindən sonra şeirin mənim yemim olmadığını bəzədüm".

İsmayıllı Şixli 1942-ci il sentyabrın 15-də hərbi xidmətə çağırıldıqda kurs丢了 laqışında telebə-səir Nazim Soltanovla birləşdi cəbhəyə yola düşür. İsmayıllı Şixli cəbhəyə həyatının ilk aylarından kədər və həsrət duyğularının tosisi ilə

İsmayıllı Şixli 1949-cu ilə 1968-ci ilə

"Ədəbiyyat" qəzətində dərc edilir.

Özünən də sonralar xatırladığı kimi, ilk

şeirinin çapı onun hem sevincli, hem de kedərli günü olur. Çünkü gənc İsmayıllı bir dənə şeir yazmayaçığını ürəyinin dərinliyindən ağırlı hüzün dərk edir:

"Həmin gün hem sevinir, hem de kedərlənirdim. Sevinirdim - nəhayət, seirim çıxırdı; kedərlənirdim - heyf ki, bir dənə şeir yazmayaçığın. Birçə onu deyə bılər ki, şeirin atı meni üstəndən tez saldı. Birçə şeir çap elətdirindən sonra şeirin mənim yemim olmadığını bəzədüm".

İsmayıllı Şixli 1942-ci il sentyabrın 15-də hərbi xidmətə çağırıldıqda kurs丢了 laqışında telebə-səir Nazim Soltanovla birləşdi cəbhəyə yola düşür. İsmayıllı Şixli cəbhəyə həyatının ilk aylarından kədər və həsrət duyğularının tosisi ilə

İsmayıllı Şixli 1949-cu ilə 1968-ci ilə

"Ədəbiyyat" qəzətində dərc edilir.

Özünən də sonralar xatırladığı kimi, ilk

şeirinin çapı onun hem sevincli, hem de kedərli günü olur. Çünkü gənc İsmayıllı bir dənə şeir yazmayaçığını ürəyinin dərinliyindən ağırlı hüzün dərk edir:

"Həmin gün hem sevinir, hem de kedərlənirdim. Sevinirdim - nəhayət, seirim çıxırdı; kedərlənirdim - heyf ki, bir dənə şeir yazmayaçığın. Birçə onu deyə bılər ki, şeirin atı meni üstəndən tez saldı. Birçə şeir çap elətdirindən sonra şeirin mənim yemim olmadığını bəzədüm".

İsmayıllı Şixli 1942-ci il sentyabrın 15-də hərbi xidmətə çağırıldıqda kurs丢了 laqışında telebə-səir Nazim Soltanovla birləşdi cəbhəyə yola düşür. İsmayıllı Şixli cəbhəyə həyatının ilk aylarından kədər və həsrət duyğularının tosisi ilə

İsmayıllı Şixli 1949-cu ilə 1968-ci ilə

"Ədəbiyyat" qəzətində dərc edilir.

Özünən də sonralar xatırladığı kimi, ilk

şeirinin çapı onun hem sevincli, hem de kedərli günü olur. Çünkü gənc İsmayıllı bir dənə şeir yazmayaçığını ürəyinin dərinliyindən ağırlı hüzün dərk edir:

"Həmin gün hem sevinir, hem de kedərlənirdim. Sevinirdim - nəhayət, seirim çıxırdı; kedərlənirdim - heyf ki, bir dənə şeir yazmayaçığın. Birçə onu deyə bılər ki, şeirin atı meni üstəndən tez saldı. Birçə şeir çap elətdirindən sonra şeirin mənim yemim olmadığını bəzədüm".

İsmayıllı Şixli 1942-ci il sentyabrın 15-də hərbi xidmətə çağırıldıqda kurs丢了 laqışında telebə-səir Nazim Soltanovla birləşdi cəbhəyə yola düşür. İsmayıllı Şixli cəbhəyə həyatının ilk aylarından kədər və həsrət duyğularının tosisi ilə

İsmayıllı Şixli 1949-cu ilə 1968-ci ilə

"Ədəbiyyat" qəzətində dərc edilir.

Özünən də sonralar xatırladığı kimi, ilk

şeirinin çapı onun hem sevincli, hem de kedərli günü olur. Çünkü gənc İsmayıllı bir dənə şeir yazmayaçığını ürəyinin dərinliyindən ağırlı hüzün dərk edir:

"Həmin gün hem sevinir, hem de kedərlənirdim. Sevinirdim - nəhayət, seirim çıxırdı; kedərlənirdim - heyf ki, bir dənə şeir yazmayaçığın. Birçə onu deyə bılər ki, şeirin atı meni üstəndən tez saldı. Birçə şeir çap elətdirindən sonra şeirin mənim yemim olmadığını bəzədüm".

İsmayıllı Şixli 1942-ci il sentyabrın 15-də hərbi xidmətə çağırıldıqda kurs丢了 laqışında telebə-səir Nazim Soltanovla birləşdi cəbhəyə yola düşür. İsmayıllı Şixli cəbhəyə həyatının ilk aylarından kədər və həsrət duyğularının tosisi ilə

İsmayıllı Şixli 1949-cu ilə 1968-ci ilə

"Ədəbiyyat" qəzətində dərc edilir.

Özünən də sonralar xatırladığı kimi, ilk

şeirinin çapı onun hem sevincli, hem de kedərli günü olur. Çünkü gənc İsmayıllı bir dənə şeir yazmayaçığını ürəyinin dərinliyindən ağırlı hüzün dərk edir:

"Həmin gün hem sevinir, hem de kedərlənirdim. Sevinirdim - nəhayət, seirim çıxırdı; kedərlənirdim - heyf ki, bir dənə şeir yazmayaçığın. Birçə onu deyə bılər ki, şeirin atı meni üstəndən tez saldı. Birçə şeir çap elətdirindən sonra şeirin mənim yemim olmadığını bəzədüm".

İsmayıllı Şixli 1942-ci il sentyabrın 15-də hərbi xidmətə çağırıldıqda kurs丢了 laqışında telebə-səir Nazim Soltanovla birləşdi cəbhəyə yola düşür. İsmayıllı Şixli cəbhəyə həyatının ilk aylarından kədər və həsrət duyğularının tosisi ilə

İsmayıllı Şixli 1949-cu ilə 1968-ci ilə

"Ədəbiyyat" qəzətində dərc edilir.

Özünən də sonralar xatırladığı kimi, ilk

şeirinin çapı onun hem sevincli, hem de kedərli günü olur. Çünkü gənc İsmayıllı bir dənə şeir yazmayaçığını ürəyinin dərinliyindən ağırlı hüzün dərk edir:

"Həmin gün hem sevinir, hem de kedərlənirdim. Sevinirdim - nəhayət, seirim çıxırdı; kedərlənirdim - heyf ki, bir dənə şeir yazmayaçığın. Birçə onu deyə bılər ki, şeirin atı meni üstəndən tez saldı. Birçə şeir çap elətdirindən sonra şeirin mənim yemim olmadığını bəzədüm".

İsmayıllı Şixli 1942-ci il sentyabrın 15-də hərbi xidmətə çağırıldıqda kurs丢了 laqışında telebə-səir Nazim Soltanovla birləşdi cəbhəyə yola düşür. İsmayıllı Şixli cəbhəyə həyatının ilk aylarından kədər və həsrət duyğularının tosisi ilə

İsmayıllı Şixli 1949-cu ilə 1968-ci ilə

"Ədəbiyyat" qəzətində dərc edilir.

Özünən də sonralar xatırladığı kimi, ilk

şeirinin çapı onun hem sevincli, hem de kedərli günü olur. Çünkü gənc İsmayıllı bir dənə şeir yazmayaçığını ürəyinin dərinliyindən ağırlı hüzün dərk edir:

"Həmin gün hem sevinir, hem de kedərlənirdim. Sevinirdim - nəhayət, seirim çıxırdı; kedərlənirdim - heyf ki, bir dənə şeir yazmayaçığın. Birçə onu deyə bılər ki, şeirin atı meni üstəndən tez saldı. Birçə şeir çap elətdirindən sonra şeirin mənim yemim olmadığını bəzədüm".

İsmayıllı Şixli 1942-ci il sentyabrın 15-də hərbi xidmətə çağırıldıqda kurs丢了 laqışında telebə-səir Nazim Soltanovla birləşdi cəbhəyə yola düşür. İsmayıllı Şixli cəbhəyə həyatının ilk aylarından kədər və həsrət duyğularının tosisi ilə

İsmayıllı Şixli 1949-cu ilə 1968-ci ilə

"Ədəbiyyat" qəzətində dərc edilir.

Özünən də sonralar xatırladığı kimi, ilk

şeirinin çapı onun hem sevincli, hem de kedərli günü olur. Çünkü gənc İsmayıllı bir dənə şeir yazmayaçığını ürəyinin dərinliyindən ağırlı hüzün dərk edir:

"Həmin gün hem sevinir, hem de kedərlənirdim. Sevinirdim - nəhayət, seirim çıxırdı; kedərlənirdim - heyf ki, bir dənə şeir yazmayaçığın. Birçə onu deyə bılər ki, şeirin atı meni üstəndən tez saldı. Birçə şeir



Vladimir Putindən inamlı qələbə

Rusiya Federasiyasında 3 gün davam etmiş president seçkiləri başa çatıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslenir hamisə hesablaşdırıldan sonra Vladimir Putin 87,28 faiz səsənədən. Kommunistlərin namizədi Nikolay Xaritonov ikinci (4,31 faiz), "Ven adalar" partiyasının üzvü Vladislav Davankov (3,85 faiz) üçüncü, liberal demokrat Leonid Slutski 3,20 faiz səsənədən sonuncu yerdə qərarsızdır.

Mərkəzi Seçki Komissiyasının söndəri Ella Pamfilova bildirib ki, Rusiyada prezident seçkilərinin yekun nəticələri martın 21-də MSK-nin iclasından sonra açıqlanacaq. Seçkilərin rəqəməsi 77,44 faiz təşkil edib. Bu, müasir Rusiya tarixində rekord göstəricidir.

Vladimir Putinin prezident seçkilərindən qələbəsi güclü və inamlı oldu. Bunu Federasiya Şurasının spikeri Valentina Matvienko deyib: "Seçkilər böyük ləyəqətə keçdi və keçirildi. Seçkilərin osas nəticəsi ondan ibarətdir ki, Rusiyannı müasir tarixində görənməmiş yüksək feallığı Vladimir Vladimiroviç Putin güclü inamlı qələbə qazandı və Rusiya vətəndaşlarından öz kursunu dəvam etdirmək üçün həqiqətən legitim mandat aldı".

Matvienko əlavə edib ki, seçimlərdən sonra Putin həqiqətən milli lider kimi danişmaq olar. O, seçimlərin şəffaf, aqap və demokratik keçirildiyini vürgüləyib. Spiker qeyd edib ki, "bir çox başqa dövlət-



lərən" fərqli olaraq, Rusiyada seçimlər birbaşa keçirilir və hər bir vətəndaşın səsi vacib olur.

"Vladimir Putinin Rusiyada keçirilən prezident seçkilərindən qələbəsi dövlət başçısına və onun seçdiyi kursa böyük inamın tozahürütür". Bu fikirləri Putinin seçimlərdə etibarlı adam, xizəksürmə üzrə üçqat olimpiya çempionu Yelena Vyalbe deyib: "Bən nəticə xalqın prezidentimiz olan böyük etimad ilə izah olunur. Seçkilər birlik nümayis etdirildi, çox böyük fəallıq oldu. Bu onu göstərir ki, xalq prezidentin müəyyən etdiyi kursa inanır. Bən baxtımız gotirib ki, bələ bir prezidentimiz var".

Martın 14-də keçirilən briñeqdə Al-ın diplomatik xidmətinin başçısı Cozep Borelin nümayəndəsi Peter Stano bildirib ki, Avropanın İttifaqı Rusiya seçimləri ilə bağlı vəhid mövqə formalasdırımaca, hər bir dövlət öz qərərini verəcək.

Seçkilərdən sonra qorargahda çıxış edən Putin seçimlərinə ilə bağlı vəhid mövqə formalaşdırımaca, hər bir dövlət öz qərərini verəcək. Seçkilərdən sonra qorargahda çıxış edən Putin seçimlərinə ilə bağlı vəhid mövqə formalaşdırımaca, hər bir dövlət öz qərərini verəcək.

Seçkilərdən sonra qorargahda çıxış edən Putin seçimlərinə ilə bağlı vəhid mövqə formalaşdırımaca, hər bir dövlət öz qərərini verəcək.

Seçkilərdən sonra qorargahda çıxış edən Putin seçimlərinə ilə bağlı vəhid mövqə formalaşdırımaca, hər bir dövlət öz qərərini verəcək.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Füzuli şəhəri növbəti sakini lərinə qovuşdu

Füzuli şəhərinin işğaldən azad edilməsi Vətən müharibəsinin strateji əhəmiyyətinə görə ən mühüm qələbələrindən biridir. 27 ilən çox osarət altında qalan bu şəhərin ətrafında düşmən möhkəm istehkamları qurmuşdu. Elə bu səbəbdən Füzuli uğrunda aparılmış döyüslər Vətən müharibəsi zamanı ən ağır döyüslərən hesab edilir.

İşgaldən azad edilmiş digər orazilərində olduğu kimi Füzulidən də genişməyən bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi kökünlərin yurdularına qayıtmış, on əsası döndürkən sonra dayanımlı moskunlaşdırma təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir. Zəfor, Əhmədəbəyli-Füzuli-Şusa, Füzuli-Ağdam avtomobil yollarının inşası, kəndlərin bərpaçı, Füzuli şəhərində Rəqəmsal Yarımstansıya İdarəetmə Mərkəzinin təməlinin qoymulması, Füzuli Beynəlxalq Hava Limanının istifadəye verilməsi qisa müddət ərzində rayonun bərpəsi və inkişaf üçün görülən böyük miqyaslı işlərdən xəbor verir. Bütün bunlar həm de füzulilərin yurdularına təzliklər qaydacaqlarını şərtləndirən amillərdir. Hazırda Füzuli şəhərində rahat həyat sürətini təmin edilmiş orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa edilir, təhsil, səhiyyə, mədəniyyət, istehsalat mühəssisələri, rekreasiya və digər təyinatlı zonalardan yaradılır, müasir şəhərsalma yanşamları tövbəq edilir.

Füzuli şəhəri həm de on çox qayıdış köçkünlərin həyata keçirildiyi ərazidir. İndiyədək 596 ailə, 2245 füzulili doğma səhərənin geri döndür. Dünən Füzuli şəhəri da-ha 123 sakinino (34 ailə) qovuşub. Yurdularına qovuşan keçmiş məcburi kökünlər qaydışın mözh bi ərəfəyə tosadüf etdiyi üçün ikiqat bayram yaşayırlar. Novruz xalqımızın mədəniyyətinə, milli-mənəvi döyüşlərini özündə öks etdirən el bayramıdır. Uzun illərdən sonra Novruz bayramını doğma diyarlarında qeyd etmek, tonqal qalamaq, xonçalar hazırlamağın sözünü yaşayacaqlar.

Füzuliyə qaydiş karvanları bundan sonra da sürətə davam edəcək. Baş plana



(90 nəfər) Tortor rayonunun Talış kəndində, 451 ailə (1705 nəfər) Laçın şəhərində, 596 ailə (2245 nəfər) Füzuli şəhərində, 211 ailə (808 nəfər) Laçın rayonunun Zabux kəndində qaydırıb. Ümumilikdə isə 1453 ailə - 5719 nəfər azəli yurdurlarına qovuşub.

Otur ildir yalnız bir arzu - osarət altında qalmış torpaqlarımızın azad olunması moramı ilə yaşayan xalqımız Qarabağ və Şərqi Zongozdurə əbədi xoşbəxtliyin şəhidi olacaq.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Əlaqə telefonları:

Qobul otagi	- 539-68-71,	Beynəlxalq həyat, idman, və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Baş redaktor müavini	- 538-86-86,	Humanitar siyaset şöbəsi	- 538-56-60
	434-63-30, 539-72-39	İctimai alaşələr şöbəsi	- 539-49-20, 538-31-11
Mosul katib	- 539-43-23,	Fotoliyasiya şöbəsi	- 538-84-73,
Mosul katib müavini	- 539-44-91,	Komputer mərkəzi	- 538-20-87,
Parlement və siyaset şöbəsi	- 539-84-41, 539-21-00,	Mühasibatlıq	- 539-59-33
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,		

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV marta	www.azerbaijan-news.az
contact@azerbaijan-news.az az.reklam@mail.ru	



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yüksələşdirilən, "Azərbaycan Naşriyyatı" MMC-nin mətbəsindən çap edilmişdir

Qəzet dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti
Tiraj 4300
Sifaris 643
Qiyməti 60 qəpik

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzeti

2024-cü il üçün abuna yazılsı davam edir!

Abuna respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuatyayımları qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoç" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmətbuatyayımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Soma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

Gürcüstan - Azərbaycan dostluğunə və qardaşlığıdır tarixi köklərə asastanın

ABŞ Azərbaycan və Fermanstan arasında möhkəm və ləzəli silahlı təsərrüfatdır

Əhalinin sahəsi Prezidentin digər mərkəzində

Bakıda dünənə belə mesaj

Avropanın gəzintisi

Hörmətlə oxucular!

Abuna ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel: (012) 539-59-33) zəng vura bilərsiniz.



abunaçılərinin nəzərində!

19 aprel 2024-cü il tarixində etibarən, aşağıdakı cədvəldə göstərilən ölkədə həm fakturalı xətt, həm də fakturasiyasi (SimSim) xətt sistemlərinə aid nömrələrdə rəumiinq xidmətindən istifadəyə görə rəumiinq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları tövbəq ediləcək:

Ölkə	Bütün istiqamətlərə edilən zəngin hor bir dəqiqlişinə görə xidmət haqqı (AZN, ƏDV daxil)
Kipr	1,50

Qeyd: Abunəçilər rəumiinq xidməti, tarifləri, həmçinin Roumingdə Internet Paketlərinin sıfariş və istifadə şərtləri, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sehifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 28 mart 2024-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərfər açılmadan geri qaytarılacaqdır.